

**Xidmətin məzmunu :**

Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analogi müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi

**Xidmətin aid olduğu təsnifat :**

Ailə, qadın və uşaq

**Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :**

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

**Xidmətin hüquqi əsası :**

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114-1-ci və 115-ci maddələri;

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.4-cü maddəsi;

- "Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı qüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası";

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.6.5 və 4.6.15-ci yarımbəndləri.

**Xidmətin həyata keçirilmə formaları :**

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

**Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :**

- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Telefon vasitəsilə məlumatlandırma

**Xidmətin həyata keçirilməsinin nəticəsi :**

Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafeələrinin müdafiəsi

**Xidmət istifadəçisi barədə məlumat :**

- o Dövlət orqanları
- o Fiziki şəxslər
- o Hüquqi şəxslər
- o Yerli özünüidarəetmə orqanları

**Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :**

**Müddət (Məbləğ) :** 15 iş günü

**Ödənişsiz :** Xidmət ödənişsiz yerinə yetirilir

**Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :**

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

**Xidmətin göstərilmə yeri :**

Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

**Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :**

Ailə Məcəlləsinin 115.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafeələrinin müdafiəsini təmin etməyə borcludur.

**Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :**

**Tələb olunan sənədin adı**

- Tələb olunan sənədin təqdimedilmə forması

**Aidiyyəti şəxslərin rəsmi müraciəti**

- Kağız daşıyıcıda

**Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :**

Valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu barədə məlumatları İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanına verir. ŞİH yanında Qəyyumluq və Himayə Orqanı bu məlumatları aldıqdan sonra üç gün müddətində

uşağın həyat şəraitini müəyyən edir və uşağın yerləşdirilməsi üçün aidiyyəti üzrə müvafiq İcra Hakimiyyəti orqanına (3 yaşınadək uşaqların müvafiq dövlət müəssisəsinə yerləşdirilməsi üçün Təhsil Nazirliyinə, 3 yaşından yuxarı uşaqların yerləşdirilməsi üçün Səhiyyə Nazirliyinə) məktubla müraciət edir.

### **Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənənar) həlli**

#### **imkanları barədə məlumatlar :**

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

### **Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :**

Yoxdur

### **Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :**

Yoxdur

### **Xidmətin elektronlaşma səviyyəsi :**

Elektronlaşdırılmayıb

### **Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :**

Avtomatlaşdırılmayıb

## **Şəki Şəhər İcra Hakimiyyəti**

**Ünvan:** Az 5500 20 Yanvar küçəsi, 8

**Telefon:** (024) 244-33-23

**Faks:** (024) 244-39-94

**E-poçt:** [mail@sheki-ih.gov.az](mailto:mail@sheki-ih.gov.az)

**Rəsmi internet informasiya ehtiyatının ünvanı:**

[sheki-ih.gov.az](http://sheki-ih.gov.az)

**VÖEN:**

3000072051

**Ödəmə rekvizitləri:**

A 1. Emitent (ödəyən) bank  
Adı: Kapital bank Şəki filialı  
Kodu: 200703  
VÖEN: 9900003611  
Müxbir hesabı: AZ37NABZ01350100000000001944  
S.Ü.İ.F.T. BİK: AIBAZ2X

A 2. Ödəyən müştəri  
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)  
Hesab nömrəsi: AZ03AIB32051019447000201170  
VÖEN: 3000104011

**İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:**

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)